

## Sapur Qasimi

**Türk milli tarixinə nəzər salıqda bəşər cəmiyyətində bütün məsələrin ancaq güc vəsaitisə həll edildiyi dövrlərdə türk xalqlarının cəsurluğu, döyüşkənliyi, qəhrəmanlığı ilə yer üzünən çox bölgələrində hökmüranlıq etdiyini görürük. Zaman keçdikcə həyatın inkişaf istiqamətlərini nəzərə ala bilmərkən başqların üzündə öz hökmüranlıqlarını ancaq kobud zərər vasitəsilə həyata keçirmək vərdişi tarixən tezliklə türk etnosunun birləşmək, vahidlişərək nəhəngləşməsi əvvəzində onun parçalanaraq sonda başqlarının əsərətinə düşür olması ilə nəticələndi. Bu prosesdə ən çox ənəməli rol oynayan Toxtamış Əmir Teymur, Sultan Səlim ilə Şah İsmayıllar arasında baş vermiş müharibələr türk etnosunun yüz illərlə sürəcək süqutunun əsas başlangıcı oldu. Milli şüurun ən çox əzilən, zəif, qorxaq ve ciliz xalqlarda daha tez yaranan inkişaf etməsi tarixi bir aksiyadır. F. Engels yazır ki, - ‘Bütün kəşfər zərurətdən yaranır’. Cəsurluğu, döyüşkənliyi, həm de başqa xalqlara nisbətdə o dövrlərdə bir qədər də say üstünlüyünün olmasından səbəbdən milli birliyə kəskin ehtiyac duymayan Türk xalqlarının digər buna səbəb olan ikinci amil də türkərin əsas hissəsinin mal-darılıqla maşğıl olaraq köçəri həyət süməsi olub.**

Sonrakı dövrde ise türk milli şüurun inkişafını qandallayaraq onu ana bətnində böyük və bu günde qədər davam edən faciələrə sürükleyən ən böyük bəla ise dindir. Əziz Nəsin yazır ki, - “Türk milletinin tarixdə başına gələn ən böyük felaket, onun islam dinini qəbul etməsidir”. Millətin hansı dini qəbul etməsindən asılı olmayaraq, din insan düşüncəsində özünün milli mənliyini dərk etmə qabiliyyətini kütləşdirir. Din tekce bununla kifayətlənməyib, özünün müxtəlif cərayanları vasitəsilə milləti kiçik hissələrə bölek onların sürüunnerin milli mənliyi dərk etməkdən, milli düşüncədən tamamilə uzaqlaşdırır ki, bu halda hər bir insanın, toplumun, başqa millətlər tərəfindən assimiliyasiya meruz qoyulması son dərəcədə asanlaşır. Yəni, artıq hər bir insan, toplum öz milli mənliyinin əsas, fővələdə əhəmiyyətli amili olan doğma dilinə münasibəti bigənələşir. Ərəb islamının hegemon felsefi ideya olduğunu Osmanlı dövlətinin və son 97 ilde fars şübüyyət islamının hegemon olduğu İrandakı vəziyyət buna bariz misaldır. Məhz insanın öz dilinə bigəne olduğu andan o başqa millət tərəfindən assimiliyasiya olması üçün hazır xammala çevrilmiş olur. Çünkü, insanın dili onun milli mənliyini, milli mənsubluğunu müəyyən edir. Hər hansı bir insanın dilsiz normal həyat sürməsi mümkün olmadıqdan öz doğma dilinə bigəne olduğu həkəm başqa bir millətin dilinə yiyələnməklə qəbul etdiyi dilin sahibi olan millət tərəfindən assimiliyasiya olunmuş olur. Əlbətə ki, bu assimiliyasiya olunmanın bir çox səbəpleri var. Ən çox yayılan səbəblər isə bir millətin nümayəndələrinin başqa millət tərəfindən inzibati cəhətdən əsərətə alınaraq hakim millət tərəfindən onun dilinin qadağan olunmasıdır. Məsələn, İranda təxmini 15 milyona yaxın olub, lakin hakim millət olan farşların, 83 milyon əhalisi olan bu dövlətin 52 milyondan çoxunu təşkil edən türkərin nəinki, dilini, mədəniyyətini, hətta orta məktəbdə şagirdlərin bir-birile türk dilində danışmasını, türkərə öz əsaqlarına türk adları qoyulmasını belə qadağan etmək və Üsküldü Mərziyə xanımı türk əsaqlarına ana dilindən dərs deyidine görə edam edilmiş kimi heç bir ölkədə indiyədək misli görünməmiş vəhşi əsullarla artıq 97 ildir ki, türkərə assimiliyasiya məruz qoyur. İkinci en geniş yayılan üsul isə dövlətde hakim mövqə tutan millətin başqa millətlərin dilini, mədəniyyətini rəsmən qadağan etməsə də, onun dilinin tətbiq və istifadə dairəsini daraltmaqla həmin milləti tədricən, yumşaq güclə assimiylasiyaya məruz qoyma-

sıdır. Bu əsuldan SSRİ dönməndə, xüsusilə türk respublikalarına qarşı geniş istifadə edildi.

Belə ki, hər bir millətin nümayəndərinin öz dilində təhsil alması mümkün olduqda halda, orta ixtisas və ali təhsil müəssisələrinin tələbələrinin savadlı mütəxəssis kimi yetişməsi üçün zəruri olan əsas elmi, tədris ədəbiyyatları ancaq rus dilində nəşr edildi. Bundan başqa mühüm əhəmiyyət kəsb edən idare və müəssisələrde bütün kərgüzarlıq işləri rus dilində aparılırdı ki, bu da tədricən əhalini rus dilində təhsil almağa sövq etməkle aparılan assimiylasiya prosesi idi. SSRİ tərkibində rus əsərəti dövründə də görmüşük, hazırlıda başqa-başqa millətlərin dövlətinin dövlətin maraqlı üzündəki mexaniki birliyi olan Avropa birliliyinin müxtəlif strateji, taktiki, hətta cari əhəmiyyətli məslələrdə dai-

mövcud müstəqil dövlətleri birləşib bütövləşməsə qloballaşma prosesində böyük dövlətlərin əsərətində düşərək assimiylasiya edilib yoxa çıxmazı çox real görünür. Türk dövlətlerinin üzvü suretdə birləşərək vahid, monolit dövlətə çevriləməsi üçün də hazırlı yüzziliklərə parçalanaraq yad milletlərin əsərətində dillərinə yad sözler pərcim edilib, müxtəlif dialektlərə çevrilərək az qala bir-birine xeyli yadlaşmış türk xalqlarının vahid ümumtürk dilinin yaradılıb tədris, tətbiq və təbliğ edilməsi vasitəsilə monolit, vahid millətə çevrilərə bilməyəcək. Biz bunu SSRİ tərkibində rus əsərəti dövründə də görmüşük, hazırlıda başqa-başqa millətlərin dövlətinin dövlətin maraqlı üzündəki mexaniki birliyi olan Avropa birliliyinin müxtəlif strateji, taktiki, hətta cari əhəmiyyətli məslələrdə dai-

müstəqil türk dövlətləri arasında Türkəyinin ən böyük və güclü dövlət olduğunu nəzərdə tutur. Ümumtürk ədəbi dilinin yaradılması isə siyasi əsas üzərində deyil elmi əsaslırlar söykənməlidir. **Müsəir dövrde Türkəyə istifadə edilən türk ədəbi dili birinci dünya müharibəsi başa çataraq Osmanlı İmperiyası cöküb, onun qəlqəlan üzərində Mustafa Kamal Paşa Atatürkün öndərliyi ilə Türkiye dövləti qurulduğundan sonra adını unutduğum bir erməni tərəfindən yaradılıb. Çünki, Qacar dövlətində əsasən fars dilindən istifadə edildiyi kimi Osmanlı dövlətində də əsasən ərab dilindən istifadə edildi. Türk dili isə müxtəlif əhəcaşlərdən ibarət yəri diller statusunda mövcud idi. Lakin Atatürkün göstərişi ilə erməni mütəxəssisinin yaradıldığı və bu gün de Türkiye dövləti rəsmi dövlət dili statusunda istifadə edilən türk ədəbi dilindən ərab, fars, di-**

qalmayaq öz tətbiqini tapmalıdır. Çünkü, itirdiyimiz her bir kəlməmiz millətin ən böyük və qiymətli xəzinəsi olan DİLİNİ kasadlaşdırmaqla, bərəber MILLƏTİ de cılızlaşdırır. Bu da məlumdur ki, bəzi dilçi alımlar hətta hər bir türk dialektdindən bir söz götürərək “esperanto”ya oxşar bir türk dili yaratmaq təklifi də irei sürür ki, bu da bir millət olaraq türkün dilini öz inkişafına görə ibtidai icma dövrünün seviyyəsinə aparmaqdır. Bundan başqa ümumtürk ədəbi dilinin yaradılaraq, bütün türk dövlətlərində dövlət dili olaraq tədris, tətbiq və təbliği edilməsi yerli dialektlərin qadağan edilməsi kimi başa düşənlər də mövcuddur. Hansı ki, Azərbaycanda Azərbaycan ədəbi dil dövlət dili olaraq tədris, tətbiq, təbliği olunduğu halda şifaqı danişqədən gilərim, gedirəm sözünü Qazax zonasından olan insanlar gələrəm, gederəm, Quba zonasından

# Ümumtürk ədəbi dilinin yaradılması niyə zəruridir və hansı qaydada yaradılmalıdır?



baycan, hərəsinin 6 milyon əhalisi olan Türkmenistan Qırğızıstan, hətta 18 milyon əhalisi olan Qazaxıstan və 33,3 milyon əhalisi olan Özbekistan beş ayrı-ayrılıqda güclü və əhalisi 100 milyondan 1,5 milyarda qədər olan dövlətlərin inzibati, iqtisadi, elmi-texniki, siyasi əsərəti altına düşəmkən qacaq bilməzler. Bunu heç 82 milyon əhalisi olan daim müstəqil dövlət olmuş Türkiye edə bilmir, əsrlərlə Rusiyanın inzibati əsərətində olub inkişafı daim boğulan, iqtisadiyyati qarət edilmiş kiçik türk dövlətlərinin ayrı-ayrılıqda etməsi mümkün deyil. **Yaxın tarixə nəzər salıqda görürük ki, böyük və güclü dövlət olan SSRİ-dən Cinlər bir qəşə belə torpaq ala bilmədikləri halda SSRİ dağilan kimi böyük təzyiqlər nəticəsində 1994-97-ci ilde Qazaxıstandan 1353 km<sup>2</sup>, Qırğızıstandan isə 1999-cu ilde 161 km<sup>2</sup> torpaq ala bilmışlar. Üstəlik fars dövləti olan kiçik Tacikistan belə erməni-fars cütlüyünün tabii şəkarını nümayiş etdirərək, daim Qırğızıstanda torpaq iddiası irəli sürməkə Tacikistan-Qırğızıstanda sərhəddində hərbi toqquşmalar yaradır. Bu bir tərəfdən Qırğızıstandan kiçik dövlət olması və bu toqquşmalarla maraqlı olan iri dövlətlərin münaqişələrin daim olmasına maraqlı olması ilə bağlı olsa da əsas səbəb Vahid, Böyük, Güclü TURAN DÖVLƏTİNİN hələ yaranmamasıdır. Yoxsa hər yoldan ötən türkərə cir-mad atá bilmezdə.**

Əlavə olaraq hazırda Qazaxıstanın Çine olan borcu 10 milyarddan, Qırğızıstandan borcu isə 8 milyarddan artıqdır. Əger Türk milləti və onun

mi mili, dövlət maraqlarının, hətta həmreyliyinin bele olmadığını görürük. Lakin İngiltərə və ABŞ başqa-başqa dövlət olmalarına baxmayaq, ingilis dövlətləri olduğundan milli məraqları daim üst-üstə düşür. Eyni millətin hətta öz milli ərazilərinin ayrı-ayrı bölgələrində yaşayan hissələrinin müxtəlif ləhcə, şivəyə, bir çox hallarda başqa bölgələrdə işlədilməyən söz və ifadələrə məxsus olması təbii hələ və bu hal demək olar ki, bütün millətlərdə mövcuddur. Bu hal dünyada en çox bölünerək başqa millətlərin inzibati və dini təsirleri altında məqsədli şəkildə müxtəlif inkişaf istiqamətlərinə yönəldilən türk dialektlərində özünü daha qabarq bürüze verir. Türk dialektrindəki yadlaşma o seviyyəyə çatıb ki, bəzən müxtəlif türk dialektlərində danışan insanlar bir-birini başa düşməye çətinlik çəkir, bəzən isə hətta bir-birini başa düşmür. Lakin bütün türk dialektlərindən sözlərin kökü ya eynidir, ya da eyni əşya, hal, hərəket müxtəlif türk sözlərə ifadə edilir. Buna görə də bütün türkərə başa düşə, qəbul edə bilməyi ümumtürk ədəbi dilinin yaradılıb tədris, tətbiq edilməsi zəruri olduğu qədər de realdır.

Əsas problem isə ümumtürk dilinin yaradılmasına sehv yanaşmaların mövcudluğudur. Bəzi siyasetçilər və dilçi alımlar bu güne Türk dönyaşının en böyük və güclü dövləti olan Türkistənə istifadə edilən türkçənin ümumi türk dili kimi qəbul edilməsini teklif edir. Bu ilk növbədə məsələyə siyasi prizmadan yanaşmamışdır və mövcud

ger millətlərin dilində olan sözlərin xüsusi çəkisi, başqa türk dialektlərində olan yad sözlarından heç də az deyil.

İkinci çox vacib məsələlərdən biri də bù türkənən söz fondu da dünyadan beynəlxalq statuslu dillər ilə müqayisədə son dərəcədə kasaddır. Bu isə həyətin müxtəlif sahələrində mövcud olan əşyə, canlı, hadisə və proseslərin nəinki süküntədən olan hallarını, eləcə də daim hərəkətdə olub müxtəlif situasiyalardan keçən halları, durumunu ifadə etməyə qadir olmadıqdan türk insanı müxtəlif əşyə, hal, proses, durum və sairəni eyni sözlə ifadə etmək, ya da başqa dillərde olan sözlərdən istifadə etmek, məcburiyyətində qalır. Bu hallar bütün türk dialektlərində mövcuddur.

Məsələn, at heyvan olduğu halda, biz hansısa əşyani harasa atmaq üçün də bù sözündə istifadə edirik. Elə giləmeye adı olan tut səzindən də nəyi se tutmaq üçün istifadə edirik. Bu hallar başqa hadisə, proseslərin müxtəlif hal və durumlarını ifadə etmek üçün də istifadə olunur ki, bu da mövcud dilin kasadlılığını sübut etmək yanaşı, dil beynəlxalq dili çevrilmək imkanından məhrum edir. Ümumiyyətə təbiət və cəmiyyətdə mövcud olan təsərrüfatlıdır. Bu təsərrüfatlıdır. Məhz bu səbəbdən bütün türk respublikalarının dilci alımları, hətta qırımcı görəndə belə ciddi hədəfinə can atmaq əvvəzində kiçik bir dairədə dövrə vurmağa vərdiş etmiş xırman atlan kimi, türk dili məsələsi na bu günün reallıqlarına uyğun olaraq ümumtürk strateji milli maraqları baxımından deyil, indiyədək onlara aşılanmış lokal məhəlli baxımından yanaşırılar.

(ardı gələn sayımızda)

olanları gələdəm, gidebəm, Gəncə zonası gələcəm, gedəbəm, cənub zonası gəliyəm, gediyəm, Şəki zonası cərəm, cərəm kimi ifadə etsələr də ya-zib-oxuyanda ədəbi dilde, gəlirəm-gedirəm kimi ifadə edirlər. Bu ədəbi dil həm akademik, həm də ümumi ünsiyət dili olaraq Azərbaycanın bütün zonalarından olan insanların Azərbaycan ərazisi çərçivəsində vahid, monolit türk millətinə çevirməklə ya-naşı bu çərçivədə onların bütün istiqamətlərdə inkişafını təmin edən əsas amilə çevrilir. Ümumtürk ədəbi dilinin yaradılıb bütün müstəqil türk dövlətlərinde və başqa milli dövlətlərin yurisdiksiyasında öz milli torpaqlarında yaşayıb mədəni muxtarıyyətə malik olan türk toplumlarında da tədris, tətbiq və təbliği edilməsi nəticə etibarilə dünya türkərin onlara dəfə də böyük coğrafiyada monolit türk birliliyinin yaranması deməkdir. Bu günədək dilçi alımların ümumtürk dilinin yaradılmasına yanaşmasında ən böyük naqışlı bu dilin yaranmasına strateji yanaşma olmamışdır. Yəni, bu məsələyə ancaq sadəcə dil olaraq lokal bir çərçivədə yanaşılmasıdır.

Keçmiş SSRİ-də mövcud olmuş türk respublikalarında imperiya sahibləri olan rus mili strateji maraqlarına uyğun türkərə inzibati cəhətdən bələdli cılızlaşdırmaqla yanaşı, dilləri de özbek, azərbaycan, türkmen, qazax, qırğız və s. dillərə bölməklə kifayətlənməyərək ədəbi dil yaratmaq behanəsilə onların dillərində olan çıxılış sayda türk kəlmələrini bu ədəbi dillərə daxil etməməkə işlənilməyərək yaddaşlardan silinməsinə nail olmuşular. Yaranan boşluqları isə rus, əreb, fars və s. dillərdən yad sözler daxil etməkə bu parçalanmış türkərə bir-birincə tamamilə yadlaşdırmaqla onların assimiylasiyasını asanlaşdırımlar.

**Sovet dönməndə bu respublikalarda dili inkişafı, təkmilləşdirilməsi üzrə aparılmış bütün elmi işlər istisna edilmədən rus strateji milli maraqları çərçivəsinə uyğun olaraq bu türkərin dillərinin bütövləşməsi deyil, əksinə, onların yadlaşdırılmasında istiqamətində aparılıb. Bu dillərin və onların sahiblərinin eyni millət və deməli eyni dili mənşəliliyini hətta dili gətirməyə edilən cəhdərə ‘panTürkist’ damğası ilə damğalanaraq, çox sərt tədbirlərə qarşısı alınıb. Məhz bu səbəbdən bütün türk respublikalarının dilci alımları, hətta qırımcı görəndə belə ciddi hədəfinə can atmaq əvvəzində kiçik bir dairədə dövrə vurmağa vərdiş etmiş xırman atlan kimi, türk dili məsələsi na bu günün reallıqlarına uyğun olaraq ümumtürk strateji milli maraqları baxımından deyil, indiyədək onlara aşılanmış lokal məhəlli baxımından yanaşırılar.**